



■ Sona Veliyeva

Gəncədə dinc əħəlinin evində yat-dığı yerdə şəhid edildiyi gün film kimi bir yuxu gördüm:

Payızın indiki yarisoyuq, yarıkləkləki günlərində, çöllərin solğun, bağların sarı, xınalı əhvalının içindən keçərək, ayaqyalın, başıaçıq, daşların, tikanların içindən elimdə üçrəngli bayraq bir dağa doğru qaçırdım. Nəfəsim kəsilince qaçıb çatdığım yer Ağrı dağının etekləri idi. Vaxtı ilə haqqında çoxlu əfsanələr eşitdiyim Ağrı dağının qarlı zirvəsinə baxa-baxa üzüdüyüm hiss etdim. Bəli, həmin Ağrı dağı idı, uşaqlığında hər səhər həyətə çıxanda uzaqdan gördüyü Ağrı dağı... Bu dəfə lap etəyində dayanmışdım. Qarabağ savaşı Ağrı dağının etəyində başlamışdı. Döyüş meydandasında üstünlük bizim tərəfdə idi. Heç nədən qorxmurdum. Azərbaycanın bütün nisgilləri yurd yerləri Ağrı dağla yaxın məsaflədə sıralanmış görünürdü. Çiyin-ciyyine duran igidlərə bənzeyirdilər. Bir addımlıq məsafələrdə yol ayrıcları mövcud idi, həmin yol ayrıclarında vurulan lövhələrdə Şuşa, Təbriz, İrvan, Ağrı əlləri, Nuhçixan Laçın, Bakı... adları sıralanırdı... Adlar, filmlərdəki kimi qaçan sətirlərə döndükə, Azərbaycanın bütün erazilərinin adları oxunurdu...

Döyüş meydandasında döyüşçülərimiz göy rəngli atların üstündə "Ya Qarabağ, ya ölüm", "Azərbaycan uğrunda" - deyərək vuruşurdular. Yuxumda, meydanda gördüklərimdən dehşətə gəlmidiyim. İgid əsgərlərimizin vuruşduqları düşmənərək insan deyildilər, ilanabənzər ecaib məxluqlar idı. Fürset tapıb kimlikləri öyrənməyə çalışdım. Əsgərlərdən biri - "bunlar bizim çörəyimizə nankor olundularından ilahi tərefində cəzalanmış ermənilərdir, bədənləri ilan, başları insana bənzər, içləri ilan zəhəri ilə dolu qorxulu məxluqlara çevriliblər" - dedi. Yuxumdakı əşger düz deyirdi. Bayraq dedikləri əski parçasında da ilan ağusunun, zəhərinin sariya, narincıya bənzər rəngləri yer almışdı. Gəbərən ilan məxluqların yarasından qan yox, sari, narinci zəhər axırdı.

Ağrı dağının etəyindən başlanan döyüşdə az qala göy üzünü tutacaq qədər üçrəngli bayraq Göyçə gölünün üstünə kölgə salaraq bir ucu Şuşaya toxunub qayıdırıldı... Bu nə idı, İlahi! Ağrı dağ, Göyçə gölü Şuşaya ne qədər yaxın imiş. Şuşa ovuc içi kimi yaxın görünürdü. Əsgərlərimiz göm-göy atların belində quş kimi şıqıvaraq, döyüş tarixi yazırdılar. Yaralananların yarasını günəşdən uzanan əller

sığalladıqca şəfa tapırdı. Göylərdən gələn İlahi dəstəklə əsgərlərin yaralanması ilə sağalması üç, beş dəqiqədə baş verirdi. Dəmir caynaqlı, heybetli varlıqlar ilan ordusunun başına od yağıdırıldı. İlan leşlərini sayıb bitirmək mümkünüsüz idi. Yorulmaq hissini yurd həsreti hissi ele üstələmişdi ki, tezliklə qələbə müjdəsini verməyə tələsən oğulların gücü birə min artmışdı. Haqq davasının nurunu geyinən oğullar parçalanmış, əsir torpağı daha tez azad etmək, bütövləşdirmək əzmilə vuruşurdular. Əsgərlərimizə atılan gülələr bumeranq kimi özlerine qayıdırıldı, leş leşə qarışırıldı.

Bizimkiler ilan ordusunu ot

lar onların kim olduğunu aydınlaşdırmağa çalışırdılar: "Bu qara ilan Xocalı soyqırımının rəhbəridir. Bu dili qoparılan boz ilan tarixi torpaqlarımızın erməni torpağı olduğunu iddia edən saxtakar erməni alimidir. Digər biri qışqırkı ki, gəlin baxın, bu da ilan ordusunun dövlət rəhbəridir, bax, bu isə ağızı üstə düşüb böyəzə qəder torpaq udub gəbərən, ilan ordusunun generalıdır. Digər biri təəccübə, ölen ilanın başını ayağı ilə çevirərək, bu da, bizim məhəllədə pinəçi işləyən Gevork kişidir. Sumqayıt hadisələrində qonşu erməni qadını qadını evvandan ataraq, "azərbaycanlılar bizi burda qırır" - harayı salmışdı. Onun ki-

Xocalı soyqırımının təşkilatçısı olduğundan qürur duyan iki ilanabənzər məxluq can üstəydi, ilan dili çıxararaq imdad diləyirdilər.

Əsgərlərdən biri ölməkdə olan ilanın yanından keçib getmək istəyərək arxadan ayağına ağız atan ilanın başına dostlarından biri gülə çaxdı. Dərhal ilanabənzər məxluqun başı tənış düşmən üzüne çevrildi. İlan erməni xisleti ile birlikdə mehv edildi. İyənci üzü ilanı tanınlardan biri - "Gəncəni vurmaq əmrini veren komandiri de cəhənnəmə vasil etmişik!" - deyə sevincə qışqırkı.

Hər tərəf mavi, qırmızı, yaşıl çiçəklərə bürünmüştü... Torpa-

yım qurbanlar qəbul olunub, 27 il əvvəl dediyim qurbanım qəbul edilib", - deyə sevinc gözyaşı ilə anam cavab verdi.

Anam: "Göy atlı oğullar torpağı ilan məxluqlardan azad etdikcə, gor evimiz də abad ola-caq. İlan məxluqların lesini tez yiğisidirin, ağusu zəheri torpağa çökəməsin. Bunlar ilandan betədir, İləhiddən torpaq hərisliyi, torpaq tamah ilə cəzalanmış məxluqlardır. İlanla birgə yaşamaq olmaz. Şükür, təmizləndi torpağı, bəla başımızdan sovuşur. İləhinin yaratdığı ilan, insanı yatarkən vurmaz, bu ilanabənzər, ilan xisletlilər bizim bacı-qardaşlarımızı yatdıgı yerde şəhid etdilər. Allahdan isə bələlərini indi bele buldu. İlanın ağına da qarasına da, sarısına da lənət. Unutmayın, sarı ilan daha zəherli olur" - deyə bizi bundan sonra daha ehtiyatlı olmağa çağırkırdı. Yuxudan ayılanda bes-on dəqiqə mürgüldiyimi anladım. Elə bu an Cəbrayıllı, Füzulinin, Zəngilanın kəndləri işğaldan azad edildiyi üçün ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyev televiziya vasitəsilə xalqımızı təbrik edirdi. Eyni zamanda ordumuzun yalnız erməni faşist rejiminin cəlladlarına qarşı vuruşduğunu, heç bir dinc əħaliye qarşı silah işlədilməyini çatdırıldı. Bu bizi, dinc əħaliye qarşı həmisi rəhmi və mərheməti davranan Azərbaycan ordusu! Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli, iradəli çıxışını dinləyən xalq yumruq kimi birləşirdi.

Anamın yuxuma gəlməsinin öz anlamı vardı. Demək, yurd həsətilə dünyasını dəyişən nə qədər doğmalarımız vardırsa, onların ruhu bu gün şad idi.

Anam, Qarabağ yeni işğal olunanda Murovdəğda, Ağdərədə şəhid olan əsgərlərin xəbərini xəstəxanada xəste yatarkən eşitmədi. Ağr xəstəliyi olduğunu unutmuşdu, elə hey ağlayırdı. Bir gün yanına gəldiyimdə mərkəzi xəstəxananın həyətində üzü Şəhidlər Xiyabanına dəyanıb, çox asta səsle ağı dediyini gördüm. Elə bu vaxtları id... Payızın xınalı vaxtlarında anam 20 Yanvar şəhidləri ilə ilan məxluqların əsir aldığı torpaqlar uğrunda şəhid olanlarını oxşayıb ağlayırdı. Hətta xəstəlik tarixçəsini yazan tibb bacısı doğum tarixini soruşanda - "Vallah, nə bilim, ay qızım, bu şəhid gedən oğullardan sonra neçə il yaşamağımızın və ya neçə yaşda olmağın özü günahdır. Analar qalır, oğullar ölü, çox günahdır" - demişdi. Elə bil anam yaşaşığından utanırdı. Əslən Ərdəbildən olan anamın fərqli irfan əxlaqi, Vətənə, yurda fərqli sevgi duyğuları vardı. Bu gün yuxumda əlimdən üçrəngli bayraqı alıb özü yelleyirdi. Elə bil cavanlaşmışdı, gözəlləşmişdi. Ətrafi göy qurşağına bənzər işıq haləsi ilə bəzənmişdi. Demək, ruhu şad idi. Zəfer gününü ruh hali ilə izləyən bütün dünyasını dəyişənlərimiz kimi...

Gözün aydın, Vətən! Gözün aydın, dünyasını dəyişənlər, ruhu yurdumuza duaçı olanlar! Gözün aydın, şəhid oğullarla birgə ruhu zəfərimizi izləyən anam! İlan məxluqlardan torpağımızı azad edirik. Əziz anam, sən demişkən, ilanın ağına da lənət, qarasına da! Sarısına isə min lənət! Şükür, ilan məxluqlar torpaqlarımızdan birdəfəlik rədd oldular!



İlan qoşunu üzərində qələbə



kimi biçirdilər. Yerde sağ qalan düşmən döyüşçülər isə ilan dili ni çıxararaq yalvarırdılar. Elə ilan dilində də söyürdüler onları bura göndərənə, ilanların padşahına. Amma aman verilən kimi sancıqlarından da qalmırdılar. Əsgərlərimiz ayıq-sayıqlığı ilə başları yenidən vuruldu. Yerə düşən ilan başları dərhal erməni sıfəti alırdı. Əsgərlər, eləcə də ətrafdakı adam-

çık pineçi daxması məlumatlarının ötürülməsində kəşfiyyat mərkəzi rolunu oynayırmış, amma heç birimizin xəbəri olmayıdı..." - deyə araşdırımlar təəccüb doğururdu.

Ölən ilanların üzü erməni üzünə çevrildikcə, əsgərlər onların kimliyini dəqiqləşdirirdilər. Şuşada qondarma respublikanın andıcmasında iştirak edənlərin əksəriyyəti gəbərmışdılər.

Şin bütövləşmək diləyi çiçəkləmisi payız gündündə. Yurdun azadlığı qayıdanda payızın baharı bele olurmuş, demə... Yuxumda payızda bol su içən ağacların vaxtsız çiçəkləməsi kimi qələbə əhvalı torpağı cana getirmişdi. Zəfer sevinci ilə yel-lədiyim bayraqın öz əlində deyil, dünyasını dəyişən anamın elində olduğuna təəccübənən: "Mənim Əshabi-Kəhfə dedi-